

Köñül ABBASOVA
Bakı Dövlət Universitetinin Qazax filialı, müsəllim
abbas.k@bk.ru

**Beynəlxalq valyuta bazarı və valyuta əməliyyatlarının
inqisaf istiqamətləri**

**International Currency Market and Development Directions of Foreign
Exchange Operations**

**Международный валютный рынок и направления развития
валютных операций**

Xülasə: Araşdırımlar göstərir ki, müasir dövrədə valyuta bazarı digər bazar növlərinə nisbətən daha böyük çevrəni şəhət etməklə böyük həcmə malikdir. Bu bazarın sürətli inkişafı ilə yanaşı qeyri-qanuni fəaliyyətlərin sayı çoxalmaqdadır. Xərci valyutadan asılılığın azaldılması hər bir ölkənin başlıca siyasetidir və hər zaman bu istiqamətdə tədbirlər görülməkdədir. Buna görə də dövlət bu bazara daha çox diqqət ayrılmışsa gələn yanaşı, onun tənzimləməsində böyük rol oynayır. Valyuta bazarının tənzimləməsində əsas faktorlar ixracatın artırılması sahibkarlıq fəaliyyətinin inkişafının təmin edilməsi, sahiyyə, turizm, elm və digər sahələrin təkmilləşdirilməsi nəticəsində xərci istehlakçıların cəlb edilməsi və s. yer alır.

Açar sözlər: valyuta, valyuta bazarı, bank, valyuta məzənnəsi, qızı standartı, manat.

Abstract: Studies show that in the modern world the foreign exchange market has a large volume, covering more than other types of markets. Along with the rapid development of this market, the number of illegal activities is growing. Decreasing foreign currency dependence is the main policy of each country and is constantly taking action in this direction. Therefore, the state is not only focused on this market but also plays a major role in its regulation. The main factors in the regulation of the foreign exchange market are the increase in exports, the attraction of foreign consumers, and the result of the development of entrepreneurship, improvement of healthcare, tourism, science and other areas.

Keywords: currency, currency market, bank, currency rate, daughter standard, manat.

Резюме: Исследования показывают, что в современном мире валютный рынок имеет больший объем, чем другие типы рынков. Наряду с быстрым развитием этого рынка, количество незаконных действий растет. Снижение зависимости от иностранной валюты является основной политикой каждой страны и постоянно предпринимает действия в этом направлении. Поэтому государство не только ориентировано на этот рынок, но и играет важную роль в его регулировании. Основными факторами регулирования валютного рынка являются увеличение экспорта, привлечение иностранных потребителей, а также результат развития предпринимательства, совершенствование здравоохранения, туризма, науки и других областей.

Ключевые слова: валюта, валютный рынок, банк, курс обмена, дочерний стандарт, манат.

Valyuta bazarı – dünya ölkələri valyutalarının alqı-satışının aparıldığı bazarıdır. Başqa sözə valyuta bazarı tələb və təklifin dəyişmə dinamikasına əsasən əmələ gəlmış məzənnə üzrə milli valyutanın dəyişməsidir. Yəni, Valyuta sövəldəşməsinin subyektləri arasında baş verən bütün münasibətlərin cami valyuta bazarı yaradır. Deməli, valyuta bazarı xərci valyutaların mübadiləsinin baş verdiyi bazarıdır.

Hər hansı bir valyutanın digər ölkənin valyutاسına alqı-satışının baş verdiyi məkəndə valyuta bazarı mövcuddur. Müasir dövrədə valyuta bazarda xərci və milli bankları, həmcinin broker firmaları birləşdirən rabitə şəbəkəsi vəstəsində valyutaların alqı və satışının reallaşdırılmasına baş verir. Valyuta bazarda əsas vəstəciliq qurumları kommersiya bankları hesab olunur. Demək olar ki, hər bir bank müştərilərə valyuta dəyişmək xidməti təklif edir. Bundan başqa brokerlər, şirkətlər və fiziki şəxslər və vəstəciliq rolunda çıxış edə bilər. Brokerlər komisyonçular hesab olunurlar. Alış və satış əməliyyatlarını həyata keçirərkən vəstəciliq etməklə hər iki tərəfdən komisyon haqqında edirlər. Brokerlər banklar arası əməliyyatlarda vəstəciliq etməklə valyuta kurşunun formallaşmasında mühüm rol oynayırlar.

Qədim dövrədə valyuta bazarı valyuta mübadiləsi nəticəsində yaradılmışdır. Valyuta mübadiləsi üzrə aparılmış əməliyyat kimi pul dəyişdirmək və ya xurdalanma işi həyata keçirilirdi. Müasir dövrədə isə valyuta bazarı sürətli inkişaf edərək genişlənir. Bunun əsas sabablərindən biri internetdə ticarət meydandasının gəlməsi ilə xarakterizə olunur. Valyuta bazarının təkmilləşməsi və inkişafı valyuta əməliyyatlarının inkişaf etdirmiş, onların növləri, həyata keçirme mexanizimlərini təkmilləşdirilmişdir.

Valyuta məzənnəsi (kursu) – bir ölkənin milli valyutasının digər ölkənin milli valyutası ilə ifadə olunan qiyməti başa düşülür. Müxtəlif amillə-

rin valyuta bazarına təsiri nəticəsində valyuta məzənnəsi dəyişir. Valyuta məzənnəsinin müəyyən edilməsi dünya bankının metodikasına əsaslanır. Valyuta məzənnəsinin müəyyən edilməsində dünya bankının osas əsası hər iki ölkənin 15 firma məhsulunun qiyməti müqayisə olunaraq yekun nöticənin çıxarılmasıdır. Bu məhsulların adları dəyişdirilir və müəyyən olunması beynəlxalq təcrübəyə əsaslanır.

Valyuta – hər hansı bir dövlətin (və ya bir neçə dövlətlər qrupunun) ərazisində və daxili bazarda dövr edən pul vahidi hesab olunur. Valyuta geniş mənədən aşağıdakılardı özündə birləşdirir.

1. dövlətin pul vahidini – kağız, qızıl, gümüş və s.;

2. xarici ölkə pul nişanları;

3. regional ödəniş vəstisi və pul vahidi;

4. beynəlxalq hesablaşmalarda işlədiilən (xarici pul vahidi ilə ifadə olunmuş) kredit və ödəniş vəstisi [1, s.68].

Valyutanın statusuna görə 3 qrupa bölünür:

1. Milli – hər bir ölkənin öz qanunvericiliyi ilə müəyyən olunmuş pul vahidi. Başqa sözə ölkənin ərazisində qanuni müəyyən edilən pul vahidi;

2. Beynəlxalq – XIX;

3. Regional – buna misal olaraq avro-nu göstərmək olar [2].

Ehtiyat valyutası – Dönləri milli valyuta olmaqla yanaşı beynəlxalq ödəmə və ehtiyat vəstisi roluna sahibdir. Beynəlxalq Valyuta Fondu tərəfindən verilən bir valyuta statusudur və əsasən başqa ölkələrin valyuta məzənnələrinin müəyyən olunmasında baza rolunu oynayır. Beynəlxalq iqtisadi münasibətlərə xidmət edən ehtiyat valyutada hər bir ölkə öz likvid aktivlərini saxlayır və onu əsasən tədiyyə balansında yaranan mənfi kəsr ədmək üçün istifadə edir.

Valyuta bazarının əsas iştirakçıları olan bank və bank olmayan təşkilatlarda valyuta əməliyyatları aparılır və həmçinin onların idarə edilməsi həyət keçirilir.

Valyuta bazarı ticarət dövriyyəsinə görə dünya üzrə ən böyük bazar hesab olunur. Başqa sözə dünya üzrə ən çox satış əməliyyatları valyuta bazarında baş verir. Valyuta bazarının özünəməxsus əlaməti ticarətin hacminin böyük, iştirakçıların sayının çox və müxtəlif olması həmçinin geniş əraziyi əhatə etməsi ilə xarakterizə olunur.

Milli valyuta çevrilmə qabiliyyətinə görə iki qrupa bölünür.

1. Daxili cəvrimlər əsası - ölkə daxilində milli valyutanın hər hansı bir əmətə və xidmətə əvvəlmişsi başa düşülür.

2. Xarici dönerlik əsası - milli valyutanın mövcud valyuta məzənnəsi-nə uyğun olaraq qeyri-rezidentlər tərəfindən hər hansı bir valyutaya dəyişməsi başa düşülür [3].

Valyuta sisteminin koversiya edilməsi dedikdə heç bir məhdudiyyət olmadan sərbəst şəkildə milli valyutanın xarici valyutaya mübadililə, real və maliya aktivləriyle səvdələşmə zamanı xarici valyutadan istifadə etmə qabiliyyəti başa düşülür. Valyutalar koversiya edilmə qabiliyyatına görə aşağıdakı qrupa bölünürler.

1. Sərbəsti koversiya edilə bilən - buradə hər hansı bir valyuta digər ölkənin milli valyutasına heç bir məhdudiyyət olmadan sərbəst şəkildə mübadilə edilir. Buna misal olaraq dollar, funt sterlinq, avro, iena və s. göstərmək olar.

2. Qismən koversiya edilə bilən - mübadilə əməliyatı zamanı bir çox məhdudiyyətlərin tətbiq edildiyi ölkələrin milli valyutaları hesab edilir. Qismən koversiya edilə bilən valyutalar bir neçə xarici valyutalara mübadilə oluna bilər.

3. Qapalı və ya koversiya edilə biləməyən - hər hansı bir ölkənin milli valyutasının xarici valyutaya mübadiləsi qadağan edilmiş, xarici və milli valyutanın göstirilməsi və aparılmasıdır.

Beynəlxalq valyuta sistemi özüyündə cəhiyat aktivlərinin növlərinə görə təsnifləşdirilir.

1. Qızıl pul standartı (Paris valyuta sistemi)

2. Qızıl deviz standartı (Genuya valyuta sistemi)

3. Dollar standartı (Bretton-Wuds valyuta sistemi)

4. Üzən valyuta məzənnəsi sistemi (Yamayaka valyuta sistemi)

1. Qızıl pul standartı valyuta sistemi - 1867-ci ildə Paris konfransında qəbul edilmiş və 1914-cü ilə qədər davam etmişdir. Qızıl pul standartı qəbul edilənə qədər hakim mövqeyi Böyük Britaniya tuturdu. Bunun əsas səbəbi müstəmləkə arazilərə qoyduğu investisiya, xammal iddialı və hazır məhsul icrası ilə izah olunur.

Qızıl pul standartının özünəməxsus xüsusiyyətləri aşağıdakılardır:

1. Ölkənin milli pul vahidinin qızıl törkib hissəsi müəyyən olunmuşdur;
2. Ümumi ödəniş funksiyasını qızıl yerinə yetirir. Başqa sözə dünya pulu funksiyasında çıxış edir;

3. Ölkələr arasında baş verən sərbəs qızıl hərəkəti valyuta məzənnəsində sabitliyi təmin edən əsas əlamət idi;

4. Hər bir mərkəzi bank sərbəst şəkildə mübadiləsinə ehtiyac duyulan əskinası qızıl ilə mübadilə edirdi. Mübadilə olunanın hər bir əskinas qızılın çəkisindən görə mübadilə olundur;

5. Beynəlxalq dövriyyədə qızıl əsas üstünlüyü sahib olsada, funt-sterlinqdən da geniş istifadə edilirdi.

6. Tədiyyə balansında yaranmış mənfi kəsr qızıl ilə ödənilirdi [4, s.112].

Bu valyuta sistemində valyuta-kredit sisteminin mərkəz nöqtəsi qızıl hesab olunurdu. Belə ki, bu mərhələdə hər hansı bir ölkənin daxili bazarın onun milli valyutasının qızılı sorbət dayışması mümkün idi. Lakin qızılı nadir metal olması, tədavüllündə çətinliklərin yaranması, həmçinin pul kütülasının azalması bu valyuta sisteminin tənzəzzülə uğramasına şərait yaratdı. Bundan əlavə Birinci Dünya müharibəsinin başlaması ilə hərbi kompaniya iştirakçıları qızılla mübadiləni dayandırırmış və bu sisteme son qoyulmadı.

2. Qızıl deviz standartı – 1922-ci ildən 1930-cu ilə qədər olan dövrü əhatə edən Qızıl deviz standartı həmçinin Genuya valyuta sistemi olaraq da adlandırılır. 1922-ci ildə İtaliyanın Genuya şəhərində keçirilən konfransında əsas qoyulan bu standartda qızılla bərabər metallı konversiya edilən xarici valyutalar (devizlərin) yer alırdı. Qızıl deviz standartının əsas prinsipi qızıl pul standartı ilə demək olar ki oxşar idi. Qızıl yenə də dünya pulu rolunu oynayırdı, lakin burada yeni metodlar tətbiq olunmağa başladı [5].

1924-1928-ci illərdə pul islahatları həyata keçirildi qızılıñ hakimiyəti 2 sistem üzərində bərərər olundu.

1. qızıl külüçə standartı;
2. qızıl deviz standartı.

Qızıl külüçə standartının mövcudluğu zamanı ölkənin əskinaslarının birbaşa qızıl pul ilə mübadilə olunması mümkün deyildi. Ölkələrdə əskinaslar müəyyən olunmuş çəki və keyfiyyətə malik qızıl külüçələr ilə mübadilə edilirdi. Buna misal olaraq 1700 funt-sterlinqin məbləğində müəyyən olunmuş əskinas 12.4 kq çəkiyə malik qızıl ilə mübadilə olundu [1].

Qızıl deviz standartının əsas özünəməxsus xüsusiyyəti ondan ibarət idi ki, ölkənin milli əskinaslarının qızıl ilə deyil, başqa ölkənin valyutalar ilə mübadilə olunurdu. Mübadilə olunan xarici valyutalar isə sonradan qızıl ilə mübadilə edilə bilər. Bu valyutalar isə funt-sterlinq və ABŞ dolları idi. Bu sistemin tətbiq olunması ilə pul əskinaslarının qızılıla olan mübadiləsinin 2 forması yaradı:

1. Birbaşa mübadilə üsulu – deviz rolunda çıxış edən valyutalar ilə mübadilə. Bu valyutalar ABŞ dolları və funt-sterlinq idi.

2. Dolaylı mübadilə üsulu – birbaşa mübadilə üsulunda mübadilə olunan valyutaldan başqa digər valyutalar ilə.

3. Dollar standartı sistemi (bunu bəzən Bretton-Vuds valyuta sistemi və ya tənzimlənmiş valyuta məzənnəsi de adlandırmırlar.) - bu mərhələ XX əsrin əvvəllərindən başlayaraq XX əsrin ortalarına qədər olan dövrü əhatə edir. Daha dəqiq deşək 1944-cü ildən 1976-cı ilə qədər olan dövrü əhatə edən Bretton-Vuds valyuta sistemi özünəməxsus yenilikləri ilə seçilir [6, s.148].

1944-cü ildə ABŞ-də Bretton-Vuds (Hempşir ştatı) əyalətində beynəlxalq valyuta sisteminin tənzimlənməsi məqsədi ilə konfrans keçirildi. Həmin

konfransın qərarı ilə əsas məqsədi dünya ölkələri arasında valyuta məzənnəsinin tənzimlənməsi olan Beynəlxalq Valyuta Fondu yaranmışdır. Həmin konfransda köhnə sistemin tətbiq cəhətlərini saxlamaq həmçinin bir çox problemləri həll etmək əsas məzəkərə məsələsi idi. Yeni sistəmdə dollar və funt sterlinq beynəlxalq ödəniş vəstəsi olaraq təsdiq edildi. Həmçinin ehtiyatda olan valyutanın qızılı olan məzənnəsi müəyyən olundu. Valyuta kursu ABŞ dollarına nəzərən qeyd edilir, dollar isə məzənnəyə uyğun qızılı konversiya edilir. Bəsləklə əsas olaraq ABŞ dollarının qızıl və digər ölkələrin milli valyutası ilə mübadilə olmaq əməliyyatı baş tutur. Bunun nəticəsində ABŞ-in tədiyyə balansı manfi saldoya çevrilmiş, xarici vətəndaşların dollar əldə etməsi nəticəsində ABŞ-dən digər ölkələrə qızıl axını baş vermişdir. Bunun nəticəsində ABŞ-da 1971-ci ildə dolların (35 dolların bir unitiya qızılı bərabər idi) qızıla bərabərliyi dayandırılmış və beləliklə tənzimlənen valyuta məzənnəsi sisteminin dağıdılması osası qoyuldu [7].

4. Üzən valyuta məzənnəsi sistemi - valyuta bazarın təsiri nəticəsində valyutanın dəyərinin dəyişməsi və bəzən valyuta kurs rejimi üzən məzənnə adlanır. Üzən valyuta rejimi üzən kursdan istifadə edən valyutalara şəmil olunur. Bu valyuta rejiminin osası ilk dəfə 1976-cı ildə Yamaykanınキンaston şəhərində keçirilən müşavirədə qoyulmuşdur. Bəsləklə üzən valyuta sisteminin qəbul olunması nəticəsində bütün valyuta vahidlərinin qızılı mübadiləsi tamamilə dayandırılmışdır.

ABŞ dollarının təsirini qorunmaq üçün 1979-cu ildə Avropa İttifaqı ölkələri arasında hesablaşma vəstəsi kimi EKÜİ dövriyyəyə buraxıldı. 2002-ci il 1 yanvar tarixində Al-İzy olan ölkələr arasında "avro" dövriyyəyə buraxıldı. Bunun nəticəsində Al-İzy daxili olan ölkələr arasında siyasi-iqtisadi münasibələr dahada möhkəmlənmiş, bəlkələri bir-birinə dahada yaxınlaşdırılmışdır.

Valyuta bazarında aşağıdakı iştirakçılar var:

1. Banklar (kommersiya və mərkəzi banklar);
2. Valyuta birjaları;
3. İnvestisiya fondları;
4. Broker şirkətlər;
5. Fiziki şəxslər [5, s.188];

Kommersiya və mərkəzi banklar - Valyuta əməliyyatlarını əsasən kommersiya bankları hayata keçirir. Dünyanın on çox əməliyyatlarının aparıldığı beynəlxalq banklarına misal olaraq Barclay Bank, Chase Manhattan Bank, Swiss Bank Corporation və s. göstərmək olar.

Mərkəzi bankın əsas vəzifəsi valyuta ehtiyatlarını idarə etməklə yanaşı, valyuta məzənnəsinə təsir etmək üçün valyuta mübadiləsi aparmaq və həmçinin milli valyutaya yatırımların faiz göstəricini tənzimləməkdən ibarətdir. Dünya üzər valyuta bazarına on çox Federal Ehtiyat Sistemi (ABŞ)

təsir edir. Növbəti sıradə isə Deutsche Bundes Bank (Almaniya) və Bank of England (Böyük Britaniya) yer alır.

Valyuta birjaları - müasir texnologiyaların inkişafı nticasında valyuta birjalarından günün istonilen saatdə istifadə etmək mümkündür. Valyuta birjalarının hər hansı bir konkret məkanı və zamanı yoxdur. Bu da valyuta birjalarını fond birjalarından fərqləndirən əsas əlamətdir. Dünyada ən böyük valyuta birjalarına Nyu-York, London, Tokio və s. misal göstərmək olar.

İnvestisiya fondları dövlət və müəssisələrin vasaitlərini qiyməti kağızlar formasında yerləşdirir səhm portfelinin idarə olunmasına yerinə yetirirlər. Bələ investisiya fondlarının misal olaraq Quantun fondunu göstərmək olar. İnvestisiya fondlarına həmçinin xarici istehsalat investisiyasını yerinə yetirən beynəlxalq şirkətləri aid etmək olar ki, bunlara da nümunə olaraq Nestle, General Motor və s. qeyd etmək olar [7].

Broker şirkətlər - Broker şirkətlərin əsas vəzifəsi xarici valyuta alıcısına xarici valyuta satıcısına yönəlmək, bundan əlavə onların arasında konversiya əməliyyatlarını yerinə yetirməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, kommersiya bankları cari məzənnə üzrə məlumatları əsasən broker şirkətlərindən alda edir. Dünya üzrə məşhur broker şirkətlərinə misal olaraq Lasse Marshall, Tullet and Tokio, Tradition və s. göstərmək olar.

Fiziki şəxslər pul vəsatının köçürülməsində, xarici valyutaların alınması təqadüd, qonor və s. sahələrdə qeyri ticarət əməliyyatları yerinə yetirirlər. Burada həmçinin çoxsaylı qruplar da yer ala bilər.

Müasir dövrda beynəlxalq valyuta münasibətlərinin inkişaf etməsinin əsas səbəbləri aşağıdakılardır qeyd etmək olar:

1. Dünya bazarının meydana gəlməsi və qisa zaman ərzində sürətli inkişaf yolu keçməsi;
2. Beynəlxalq əmək bölgüsünün daha dərin formalaması;
3. Məhsuldar qüvvələrinin inkişaf etməsi;
4. Təsərrüfat münasibətlərinin daha da beynəlmiləşməsi [8].

Milli valyuta sistemi - daxili pul sisteminin tərkib hissəsi olmaqla yanaşı nisbətan müstəqildir və bəzən çarpıcıdan kənara da çıxa bilir.

Müstəqil Azərbaycanda ilk dəfə 1992-ci il 15 avqust tarixində manat dövriyyəye buraxılmışdır. Həmin dövrə dövriyyəyə 1, 10 və 250 manatlıq əskinaslar buraxıldı. Həmin ilin noyabr ayında 5, 10, 20 və 50 qapılık sikkələr, dekabr ayında isə 5 manatlıq əskinaslar dövriyyəyə buraxıldı. 1993-cü il mart ayında isə əlavə olaraq 50, 100, 500 və 1000 manatlıq kağız əskinazlar dövriyyəyə buraxılmışdır. 1994-cü ildə Respublikamızda 10000 manatlıq və 1996-cı ildə isə 50000 manatlıq kağız əskinazlar çap olunaraq dövriyyəyə buraxıldı [9, s.96].

Beynəlxalq valyuta bazarı və valyuta əməliyyatlarının inkişaf istiqamətləri

1 yanvar 2006-cı il tarixli Fərmanla uyğun olaraq Respublikamızda denominasiya siyaseti hayata keçirilmişdir. Bunun əsas səbəbi inflasiya prosesinin baş verəsi ilə əlaqədər olaraq milli pul vahidinin alıcılıq qabiliyyətinin aşağı düşməsi idi. Denominasiya prosesi nticasında 5000 AZN 1 AZN-ə borar olmuşdur.

Azərbaycanın valyuta birjalarında hal-hazırda üzən valyuta məzənnəsi tətbiq olunur. Tələb və təklifdən asılı olaraq dolların manatla olan rəsmi məzənnəsi Bakı Bankları və Azərbaycanın əsasın Mərkəzi Bank tərəfindən təyin olunur. Bundan əlavə Azərbaycanda fəaliyyət göstərən Mərkəzi Bankın lisenziyasını almış hər bir bank və digər kredit təşkilatları sorbət valyuta əməliyyatları aparır bilərlər. Respublikamızda xarici valyutaların alqı satqısı kommersiya bankları və broker şirkətləri tərəfindən həyata keçirilir. Səlahiyyət hüquqi olmayan banklar xarici valyutanın alqı-satqısında iştirak və müdaxilə edə bilməzler [11].

Mərkəzi Bankın əsas funksiyalarından biri də valyutanın tənzimlənməsi prosesidir. Mərkəzi Bank xarici valyutaların (həmçinin xarici valyuta ilə müəyyən edilmiş qiyməti kağızlarının) dayısdırılmasına, göndərilməsinə, lisenziyaların verilməsinə və birjallarda valyuta əməliyyatlarına aparılmasına nəzarət edir.

Əsdiqiyat

1. Abbasov A.H. - Qiyməti kağızlar və onlarla əməliyyatlar. – Bakı: İqtisad Universiteti nəşriyyatı, – 2007. 222 s.
2. Atakişiyev M.C. – Mikro və Makroiqtisadiyyat. – Bakı: Azərnəşr, – 2010. 508 s.
3. Aşurov A.S. – Marketing kommunikasiya sistemi. – Bakı: İqtisad Universiteti nəşriyyatı, – 2008. 168 s.

4. Əlirzayev Ə.Q. – İqtisadi və sosial idarəetmə, bazar iqtisadiyyatı, metodoloji prinsiplər, qanunauyğunluqlar. – Bakı: İqtisad Universiteti nəşriyyatı, – 1997. 280 s.

5. Qəribov A.H., Əzizov A.Ə., S.E.Əhmədova – Beynəlxalq ticarət əməliyyatları. – Bakı: Bakı Biznes universiteti, – 2017. 255 s.

6. İsmayılov G.I. – Dünya iqtisadiyyatının nəzəri əsasları. – Bakı: Memar Naşriyyatlı Poliqrafiya MMC, – 2006. 251 s.

7. Mahmudov I.M., Zeynalov T.S., İsmayılov N.M. – İqtisadi təhlil. – Bakı: İqtisad Universiteti nəşriyyatı, – 2010. 796 s.

8. Məmmədov A.C, Səmədov B.Y. – Əmtəsə və xidmətlər bazarı statistikası. – Bakı: İqtisad Universiteti nəşriyyatı, – 2011. 120 s.

9. Sadiqov E.M.– Bank əməliyyatları. – Bakı: İqtisad Universiteti Nəşriyyatı, – 2010. 212 s.
10. Rzayev Q.R.– Muhasibat uçotu və audit. – Bakı: İqtisad Universiteti Nəşriyyatı, – 2006. 384 s.
11. P.Kotler - Kotler on Marketing – How to Create, Win and Dominate Markets. – New York: The Free Pres, – 1999. 36 s.
12. P.Kotler, G.Armstrong, J.Saunders, V.Wong – Principles of Marketing. – New York: European Education, Prentice Hall, – 1996. 235 s.